


Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda başlanğıc kolleksiya materialı olan Accete 3806X Kurume 3 sortlarının komdinasiasından alınmış hibriddən çoxsaylı seçmə yolu ilə alınmışdır.

Bitkidə tağın miqdarı 5-7 ədəd, tağın uzunluğu 175,0-180,0 sm-dir.

Yarpağın forması beşqanadlı olub, itiuculu uzunsovdur. Üzəri qeyri-hamar, yayılmış vəziyyətdədir. Yarpaq əsasında qanadın səviyyəsi saplaqla başqasına çatandır. Yarpaq ayasının uzunluğu 9,5-10,5 sm, eni 13,0-16,5 sm-dir, rəngi tünd yaşıldır. Meyvəsi girdə və bir az ovalvaridir. Meyvənin uzunluğu 17-19 sm, eni 13,5-15,0 sm-dir.



Əmtəlik meyvənin çəkisi 1,5-1,8 kq-dir. Səthi seqmentli-torvaridir, rəngi açıq yaşılımtıl-sarıdır. Qabığın qalınlığı orta, kəsimin rəngi sarı, əti qalın, qabıq qatlanandır.

Veteran yemiş sortu aprel ayının sonlarında səpilir, 05-10.05-mayda kütləvi çıxış, 04-15 iyunda çiçəkləmə, 23-30-iyunda kollanma, ilk çıxışdan kütləvi çiçəkləməyə qədər 40-41 gün, ilk çıxışdan kütləvi budaqlanmaya qədər 47-48 gün, məhsulun yetişməsi avqust ayının əvvəlinə məhsul yığımı 7-15-avqusta təsadüf edilir.

Ətinin strukturu kövrək, qatılığı incə, dadı şirin, şirəli və ətirlidir.

Sort ortatezyetışəndir. Kütləvi cücərmədən meyvələrin tam yetişməsinin başlanğıcına qədər günlərin sayı 75-80 gündür.

Məhsuldarlığı hər hektardan 250-260 sentnerdir. Dad keyfiyyəti yaxşıdır.

Sort nəinki xəstəliyə, hətta mənənəyə qarşı davamlı, ekstremal şəraitdə məhsuldar olub, meyvələrinin yaxşı keyfiyyəti ilə fərqlənir.

Meyvənin keyfiyyət göstəriciləri (%): quru maddə 9,5-9,8, ümumi şəkər

8,5-9,0, vitamin C-nin miqdarı 33,3-35,0 mq%-dir.

Təzə halda istifadəyə yararlıdır.

Veteran sortu əkilən sahə alaqılardan təmizlənmiş, dərin şum aparılmış, üzvi gübrə ilə yaxşı gübrələnmiş olmalı, səpin aparmaq üçün yüksək təsərrüfat yararlılığı olan toxumlardan istifadə edilməlidir.

Sort yüngül, avrasiya olunan, qida maddələri ilə zəngin, yüksək aqrotexniki qulluğa tələbkar, işığa, günəşə istiliyə çox həssasdır.

Respublikanın bostan bitkiləri əklən bütün bölgələri üçün rayonlaşdırılması təklif olunur.



Veteran Yemiş sortunda 20-25% C vitamini, 1 mq% A provitamini var.

Bostançılığının xalq təsərrüfatında böyük əhəmiyyəti vardır. Yemişdə 6-18% şəkər var.

Bostan bitkilərində olan peptonlaşdırıcı fermentlər zülalla zəngin olan ət, balıq, lobyə və göbələk xərəklərinin asan həzm olunmasına səbəb olur.

Yemiş meyvələrinin lət hissəsindən bal və povidlo hazırlayırlar

Bostan bitkilərinin toxumundan keyfiyyətli yeməli yağ almaq olur. Bostan məhsullarının çox böyük müalicəvi əhəmiyyəti var.

Veteran Yemiş sortu əkilən sahədə payızda 25-30 sm dərinlikdə dondurma şumu aparılmalıdır. Səpinqabağı isə 18-20 sm dərinlikdə yenidən şumlanmalı əkin sxeminə uyğun məsafədə şırımlar açılmalıdır. Səpinə 3-4 gün qalmış sahə arata qoyulmalıdır.

Səpin hər ilin aprel ayının 25-30-u arasında aparılmalıdır.

Toxumlar cərgəvi üsulla hər yuvaya 3-4 ədəd toxum olmaqla 2-3 sm dərinlikdə torpağa əllə basdırılır. Məhsul yığıcı hava şəraitindən və yetişkənlikdən asılı olaraq, avqust ayının birinci öngünlüyündən sonuna qədər davam edir.

Veteran Yemiş sortuna qulluq işləri bitki araları və cərgəaralarının yumşaldılması, alaqların təmizlənməsi, suvarma, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bitkilərdə normal qida sahəsi yaratmaq məqsədilə bitkilərdə 4-5 yarpaq əmələ

gəldikdən sonra seyrəltmə apararaq hər yuvada iki bitki saxlanılır.



Birinci suvarma tam çıxış aldıqdan sonra, növbəti suvarmalar isə bitkinin vəziyyətindən asılı olaraq, ehtiyac olduqca aparılmalı. Ümumilikdə, bitkilər vegetasiya müddətində 8-10 dəfə suvarılır. Meyvələrin yetişməsi ərəfəsində suvarma dayandırılır. Bitkilərə yemləmə şəklində mineral gübrə və biohumus, zərərvericilərə qarşı isə İmidacold preparatı ilə 10 l suya 10 q hesabı ilə çiləmə şəklində verilməlidir.



*Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu*



**Yemişin
VETERAN
sortu**